



■ Fərid Hüseyn

əvvəli ötən sayda

İKİ SİMA ARASINDA

Levin özündən qaçmaqla sanki şeytandan qaçırmış gibi görünür. Anna isə özünü anlamağa çalışmaqla şeytanla müttəfiqliyə razılaşır. Levin kəndə çəkilmişərdi şeytani əməllərə qol qoyaqcaqdı. O, içindəki şeytandan gizlənərək özünü anlamağa çalışır. Amma isə içindəki şeytanla üz-üzə gələrək öz kimliyini ortaya qoyur. Hər

nin şahidi olur. Vronski ilə görüşdən sonra o, Aleksey Kirilloviçlə münasibətlərinin irəliləməsi dövründə şeytanın daha da artan dəhşətli gücünə qarşı müqavimət göstərməli olur.

Beləliklə, ərini aldatmağa başlayan qəhrəman bunu necə asanlıqla bacardığına özü də heyrətlənir. "O, özünü gözə görünməz yalan əlbisəsi içərisində hiss edirdi. Hansısa pünhan qüvvənin ona yardımçı olduğunu, himayə etdiyini duyurdu", - deyə L.N.Tolstoy yazır. Aleksey Aleksandroviçin bağ evine arvadının yanına gəlişi epizodunda isə Anna artıq mübarizə apara bilmir, heç buna cəhd də göstərmir: o, "özünün artıq yaxşı bələd olduğu yalan ruhunu hiss etdiyi üçün gecikmədən həmin ruha tabe oldu". O, həmin ruhun ona piçildiyi sözlərlə danışır. Müəllif kimi oxucu da qəhrəmana acıyr, amma Kareninanın öz zəifliyinin

həm cavanlara xas, çılgınlıq, tələsik qərar vermələr (Anna). Cünki əsərin yazıldığı dövrde Tolstoy əlli yaşından astanasında idi. Bu yaş elədir ki, insan həm özünü qocalara nisbətdə cavan, cavanlara nisbətdə qoca hiss edir. Tolstoyun yaşı haqqında Valeriya Gennadiyevna Andreyeva "L.N.Tolstoyun "Anna Karenina"" romanında şəxsi maraqla ümumi rıfahın birləşməsi" məqaləsində belə yazır: "Maraqlıdır ki, "Anna Karenina" romanının yazılmış tarixi (1873-1877-ci illər - bu zaman Tolstoy 45-49 yaşlarında olub) yaziçinin özü tərəfindən xüsusi olaraq yaş həddinə baxış nöqtəyi-nəzərində qiymətləndirilib. "İnsan özünü dünya kimi qeyri-individual şəkildə ve fərd olaraq dərk edir". Hər şey də elə bundan başlanır. İnsan ətraf aləmi azıçox dərk edə bilir, ya da mən yaş həddinə nəzərən qavrayıram. Və təkcə bir yaş həddi (40-50 il) hər iki

rəkət edən vaxt"da bir sıra təsvirlər, "ətraf mühit" sıxışdır. Beləcə modernizm özündə əvvəlki bir sıra ədəbi cərəyanların şərtiliyini sübut etmiş oldu. Anna Kareninin təhtəlşüürdəki şuraltı düşüncələri isə həm məkanla, həm də zamanla bağlıdır. Naturalizm xəyalın təsviri kimi meydana çıxır.

Valeriya Gennadiyevna Andreyeva "L.N.Tolstoyun "Anna Karenina" romanında şəxsi maraqla ümumi rıfahın birləşməsi" məqaləsində bir məsələnin üstündə dayanır: "V.V.Kojinov Qərb və rus ədəbiyyatının fərqini qeyd edir: "Qərb ədəbiyyatında qarşımızda individ (insan, şəxs - X.N.) və xalq təqdim edilir, rus ədəbiyyatında isə şəxsiyyət və xalq... "İndivid" və "xalq" anlayışları hər seydən əvvəl azadlıq, məhdudiyyət anlayışlarını özündə birləşdirir, individ və xalq bütünlükə müstəqil anlayışlardır. Bununla belə, "şəxsiyyət" və "xalq"ın müstəqilliyi, məhdudiyyətləri deyil, onların özlərində ümumi dəyərləri qoruyub saxlaşdıqları daxili dünyasıdır". Belə düşünmək olar ki, Tolstoyun qarşısında üzləşdiyi çətinliklər səbəbindən ümumi daxili aləminin dərinliyinin tapılması problemi dayanır". Burdan belə qənaətə gəlmək olur ki, Rus ədəbiyyatında "individ" deyəndə fərd, şəxs yox, xalq nəzərdə tutulur. Qərb ədəbiyyatında isə individ "insan", "şəxs" deməkdir. Ruslar "insan" deyəndə daha çox öz xalqlarını nəzərdə tuturlar. Ona görə Raskolnikov cinayətinin səbəbini mühitdə, Anna Karenina faciəsinin səbəbini öz dövründə görür. Yəni burada məsələ rus millətinə aid zaman və məkəndən gedir. Rus ədəbiyyatı əksər cəhətləri ilə millətçidir. Hətta romantikası ilə də. Bəs Qərb ədəbiyyatı rus ədəbiyyatından necə təsirləndi? Kafkadan ta Orxan Pamuka qədər rus ədəbiyyatından təsirlənən yazıçılar rus obraxlarını fərdi faciələrin, iztirabların daşıyıcısı kimi qəbul edilər. Beləcə duzlu su təmiz suya qarışmadı...

Levinin xilası xalqa qayıdışda tapmasının əsas səbəbi budur. Tolstoy göstərir ki, xilas həm də rusluğunə dönüşdədir. Annanın faciəsi isə individ olmasını dərk etməsində...

ZAMANIN BASQISI

İnsan yaşayanda ömrün hər dəqiqəsinin fərqi varır, hər ötən dəqiqənin bitməsini hiss etmir. Amma keçmişini dərindən xatırlayanda sanki hər dəqiqənin fərqi varır. Ona görə də insan günahlarını xatırlayanda həm də unutduğu zamanın basqısını hiss edir. Anna Karenina da belədir. O xəyanət edəndən sonra öz keşmişinin fərqi varır və dünənin ağırlığı altında əzilməyə başlayır.

Qəlbin acılığından ağlin toxluğuna

"Anna Karenina" romani haqqında

kəsin qəlbində şeytan bir cür peyda olduğuna görə hərənin qəlbində şeytan başqa cür zühr edir, ortaya çıxır. N.A.Nekrasov adına Kostromski dövlət universitetinin əməkdaşı, filologiya elmləri üzrə fəlsəfə doktoru Valeriya Gennadiyevna Andreyeva "L.N.Tolstoyun "Anna Karenina" romanında şəxsi maraqla ümumi rıfahın birləşməsi" məqaləsində bu barədə yazır: "Yada salaq ki, əsərin finalında qəhrəman Levinin "bəxş edəcəyi", "şübhəsiz ki, xeyirxahlı dolu olan" gələcək həyatının "hər bir anı" haqqında danışır. Təsadüfi deyil ki, səhbət hər dəqiqədən gedir, - oxucu dərk edir ki, müəllif bizi ayıq-sayıq güclərlə fasıləsiz mübarizənin mü hümlüyünün təsdiqinə, daimi ziddiyyət haqqındaki düşüncələrə doğru aparır, amma o, zalim deyil: "Ayıq olun, cünki rəqibiniz şeytan nərildəyən şir təki sizi parçalamağa hazır şəkildə gəzir. Ona qarşı hədsiz imanla müqavimət göstərin..." Bizim fikrimizcə, Levinin düşüncələrində "qadir olmaq" sözü təkcə "bacararam" felinin sinonimi deyil. Onun köməyi ilə Tolstoy şəxsiyyətin ətraf aləmə xeyirxah təsir edən gücünü və Tanrıının iradəsinə ortaq olmasına önə çəkir.

Levindən fərqli olaraq Anna Karenina əsərin bədii zamanına nəzərən şeytanın hökmünə getdikcə daha çox tabe olur. Romanın mətnində biz dəfələrlə Annanın şeytana itaeti-



təsdiqinə necə yaxınlaşmasını və zalımlıqla bərqərar olmuş dövənən təsvirini görməlidir. Romanın yedinci hissəsinin iki son cümləsi Annanın təbirincə onun yer üzərindəki son təsəvvürü olaraq təqdim edilir, bu səbəbdən də biz başa düşürük ki, "iztirabları, yalanları, əzablaları və zalımlığı ifadə edən kitab" həyat haqqında, əsasən də əsasən də Annanın həyatı haqqındadır, amma bu, əsla yaziçi və onun avtobiografik qəhrəmanı deyil".

YAŞIN MƏHSULU

Bu romanda iki ruh halı qovuşub; həm qocalara xas müdriklik (Levin)

düşüncəsini barışdırı bilər", - deyə Tolstoy 1870-ci ildə yazır. Bizim üçün Tolstoyun bəlli dövrlərə xas yaş xüsusiyyətləri haqqında düşüncələrində ədalətli olub-olmaması mühüm deyil, mühüm olan yaziçinin şəxsi və ümumi imkanlarının birləşməsi haqqındaki şərhəlidir".

İNDİVID MƏSƏLƏSİ

Frans Kafka və Marsel Prusta qədər naturalizm daha çox təbiətə aid edilirdi. Adı çəkilən iki müəllifin yaradıcılığı ilə naturalizm həm də zamanla şamil olundu. Kafkada hadisəsizlik fonundakı "donmuş zaman", Prustda "gizli, yaxud şüuraltıda hə-